



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ KOLLEGIYASININ QƏRARI
Qəbul edildiyi tarix	24.12.2012
Qeydiyyat nömrəsi	Q-12
Adı	"İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat"ın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	30.12.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu	090.160.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	15201212240012
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	29.12.2012

"Mühəsibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən büdcə təşkilatlarının, bələdiyyə orqanlarının və büdcədənkənar dövlət fondlarının bu qanunla tələb olunan maliyyə hesabatlarını *İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına* uyğun tərtib etdiklərini nəzərə alaraq, "Mühəsibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.3-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 7.7-ci, 7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası <sup>[1]</sup>

**QƏRARA ALIR:**

1. "İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına" uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat" təsdiq edilsin (əlavə olunur). <sup>[2]</sup>
2. Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
3. Uçot siyasəti şöbəsinə tapşırılsın:
  - 3.1. Nazirliyin aidiyyəti struktur bölmələrinin, büdcə təşkilatlarının, bələdiyyə orqanlarının və büdcədənkənar dövlət fondlarının bu Qərarla tanış olmalarını təmin etsin;
  - 3.2. Bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
  - 3.3. Bu Qərarın icrasına nəzarəti öz üzərində saxlayıram.

**Kollegiyanın sədri,  
Azərbaycan Respublikasının  
maliyyə naziri**

**Samir Şərifov**

**Azərbaycan Respublikası Maliyyə  
Nazirliyinin Kollegiyasının Q-12 nömrəli 24  
dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq  
edilmişdir.**

**İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə** <sup>[3]</sup>

**TƏLİMAT**

**1. Ümumi müddəalar**

- 1.1. Bu Təlimat "Mühəsibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu və "İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartları" əsasında hazırlanmışdır.
- 1.2. Bu Təlimat illik maliyyə hesabatlarını *İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına* uyğun tərtib edən büdcə təşkilatlarına, büdcədənkənar dövlət fondlarına və bələdiyyə orqanlarına (bundan sonra təşkilatlar) şamil edilir.
- 1.3. Bu Təlimat təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə amortizasiyanın düzxətt və azalan qalıq metodu əsasında tətbiq edilən amortizasiya normalarını müəyyən edir.
  - 1.3-1. *Təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya metodu həmin təşkilatların seçimindən asılı olaraq müəyyən edilir.* <sup>[4]</sup>
  - 1.4. Bu təlimatla müəyyən edilmiş amortizasiya normalarından "Mühəsibat uçotu haqqında" Qanuna əsasən illik maliyyə hesabatlarının tərtib edilməsi zamanı digər mühəsibat uçotu subyektləri istifadə etmək hüququna malikdir.

**2. Əsas anlayışlar**

- 2.1. Bu Təlimatda istifadə edilən əsas anlayışlar aşağıdakı mənalara ifadə edir:
  - 2.1.1. Əsas fondlar – təşkilatların təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan, təşkilat tərəfindən malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.
  - 2.1.2. Qeyri-maddi aktivlər – təşkilatların təsərrüfat fəaliyyətində bir ildən artıq müddətdə istifadə, edilən gəlir gətirən və fiziki formaya malik olmayan, tanınan bilən qeyri-monetar aktivlərdir.
  - 2.1.3. Amortizasiya – əsas fondların və qeyri-maddi aktivlərin istismarı nəticəsində onların yararlı istifadə müddəti ərzində balans dəyərinin

tədricən azalmasını əks etdirən məbləğdir.

2.1.4. Amortizasiya məbləği – bu Təlimatla müəyyən edilmiş normalar əsasında əsas fondlara hesablanmış məbləğdir.

2.1.5. Amortizasiyanın düzəltmə metodu – əsas fondlar üzrə yararlı istifadə müddəti ərzində bu Təlimatla müəyyən olunmuş illik amortizasiya normaları əsasında bərabər şəkildə amortizasiya məbləğinin hesablanmasıdır.

### 3. Əsas fondların strukturu

3.1. Əsas fondlar torpaq, tikili və avadanlıqlar, torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər, bioloji aktivlər, bioloji aktivlər üzrə kapitallaşdırılmış məsrəflər, daşınmaz əmlaka investisiyalar, daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər, sair uzunmüddətli qeyri-maliyyə aktivlərindən ibarətdir.

3.2. Göstərilən əsas fondlar “*İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartları*” ilə müəyyən olunmuş müvafiq Hesablar Planında əks etdirilməklə aşağıdakı kateqoriyalardan ibarətdir:

3.2.1. Torpaq;

3.2.2. Tikili və avadanlıqlar;

3.2.3. Nəqliyyat vasitələri;

3.2.4. Sair torpaq, tikili və avadanlıqlar;

3.2.5. Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər;

3.2.6. Bioloji aktivlər;

3.2.7. Bioloji aktivlər üzrə kapitallaşdırılmış məsrəflər;

3.2.8. Daşınmaz əmlaka investisiyalar;

3.2.9. Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər;

3.2.10. Sair uzunmüddətli qeyri-maliyyə aktivləri;

3.3. **Torpaq kateqoriyası** torpaq, meşə, su sahələri və faydalı qazıntı hövzələri kimi siniflərə bölünür.

3.4. **Tikili və avadanlıqlar kateqoriyası** binalar və onların struktur komponentləri, qurğular (tikililər) və onların struktur komponentləri, ötürücü qurğular və onların struktur komponentləri, istehsal və xidmət prosesində iştirak edən bütün növ maşın və avadanlıqlar kimi siniflərə bölünür.

3.4.1. **Binalar və onların struktur komponentləri** sinfinə təyinatından asılı olmayaraq bütün növ binalar, o cümlədən inzibati binalar, yaşayış binaları, sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları, *sosial xidmət müəssisələri*, tələbə yataqxanaları, kitabxana, klub, muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər və başqa istehsalatların, təsərrüfatların yerləşdikləri binalar aiddir. Göstərilən binalar və onların struktur komponentləri sinfi aşağıdakı kimi qruplaşdırılır:<sup>[5]</sup>

3.4.1.1. iki mərtəbədən artıq çoxmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.4.1.2. divarı daşdan, dəmir-beton və digər uzunmüddətli metal örtüklərdən, iri blok və panellərdən tikilmiş dəmir-beton karkaslı birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.4.1.3. taxta binalar istisna olmaqla iki mərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.4.1.4. daşdoğranılma, üyüdülmə, kimyəvi, habelə bu kimi analogi proseslər üzrə istehsal üçün nəzərdə tutulmuş xüsusi texnoloji təyinatlı çoxmərtəbəli binalar;

3.4.1.5. divarı daşdan, dəmir-beton və digər uzunmüddətli metal örtüklərdən iri blok və panellərdən tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.4.1.6. divarı daşdan, iri blok və panellərdən, habelə digər dəmir-beton, metal, taxta örtüklərdən və kərpic sütunlardan tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.4.1.7. yüngülləşdirilmiş hörgü ilə divarı daşdan, iri blok və panellərdən, habelə digər dəmir-beton, metal, taxta örtüklərdən və kərpic sütunlardan tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.4.1.8. divarı tirdən, şalbandan tikilmiş istehsal və qeyri-istehsal təyinatlı taxta binalar;

3.4.1.9. karkaslı və taxta lövhələrdən yığılmış, taxta-metal konstruksiyalı, karkas örtüklü, panel istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.4.1.10. divarı gildən, samandan, qamışdan və bu kimi analogi materiallardan tikilmiş istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.4.1.11. divarları daşdan və bloklardan hörülmüş dəmir-beton, kərpic sütunlardan tikilmiş, damı dəmir-beton təbəqələrlə və ya şiferlə örtülmüş kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar;

3.4.1.12. soyuducu avadanlıqlarla təchiz edilmiş, divarları daşdan və bloklardan hörülmüş, dəmir-beton və kərpic sütunlardan tikilmiş, damı dəmir-beton təbəqələrlə və ya şiferlə örtülmüş kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar;

3.4.1.13. divarı daşdan və ya kərpicdən hörülmüş dəmir-beton karkaslı və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.4.1.14. divarı daşdan və ya kərpicdən hörülmüş dəmir-beton karkaslı və mərtəbələrarası beton və ya taxta dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.4.1.15. divarı iri panellərdən tikilmiş və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.4.1.16. yüngülləşdirilmiş hörgü ilə divarı kərpicdən, şlak-beton qarışıqlı monolitdən, yüngül şlak-bloklardan tikilmiş və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.4.1.17. divarı iri bloklardan, kərpicdən və ya yüngülləşdirilmiş hörgü ilə kərpicdən, şlak-beton qarışıqlı monolitdən, xırda şlak-bloklardan tikilmiş və mərtəbələrarası taxta dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.4.1.18. divarı tirdən, şalbandan tikilmiş yaşayış binaları;

3.4.1.19. divarı gildən, samandan tikilmiş, taxta lövhələrdən (şitlərdən) yığılmış və bu kimi analogi materiallardan tikilmiş və yığılmış yaşayış binaları.

3.4.2. **Qurğular (tikililər) və onların struktur komponentləri** sinfinə təyinatından asılı olmayaraq bütün növ qurğular, o cümlədən nəqliyyat, rabitə, sosial-mədəni sahələrdə, həmçinin başqa inzibati binaların, onların strukturuna daxil olan istehsalatların, təsərrüfatların yerləşdikləri ərazilərdə istifadə olunan qurğular aiddir. Göstərilən qurğular və onların struktur komponentləri sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.4.2.1. dəmir-beton, beton və daşdan tikilmiş bütün növ konstruksiyalı körpülər;

3.4.2.2. daşdan tikilmiş dayaqlar üzərində quraşdırılmış bütün növ konstruksiyalı dəmir körpülər;

3.4.2.3. taxta dayaqlar üzərində quraşdırılmış bütün növ konstruksiyalı dəmir və taxta körpülər;

3.4.2.4. sement-betondan salınmış yollar, meydançalar, aerodromlar, uçuş-ənmə zolaqları, dönmə dairələri;

3.4.2.5. asfalt-betondan salınmış yollar, meydançalar, aerodromlar, uçuş-ənmə zolaqları, dönmə dairələri;

3.4.2.6. metal qırınıtlarından istifadə olunmaqla dəmir-betondan salınmış yollar, meydançalar, uçuş-ənmə zolaqları, dönmə dairələri;

3.4.2.7. çınqıldan, qəmbər daşlardan salınmış yollar, meydançalar, aerodromlar, uçuş-ənmə zolaqları, dönmə dairələri;

3.4.2.8. bağlayıcı tikinti materiallarından istifadə olunmaqla bərk torpaqdan, habelə bunlara oxşar üsullarla salınmış yollar, meydançalar, aerodromlar, uçuş-ənmə zolaqları, dönmə dairələri.

3.4.2.9. neft məhsullarının və sürtkü materiallarının saxlanması üçün dəmir çənlər, rezervuarlar;

3.4.2.10. neft məhsullarının və sürtkü materiallarının saxlanması üçün dəmir-beton çənlər, rezervuarlar;

3.4.2.11. kimyəvi məhsulların və sürtkü materiallarının saxlanması üçün dəmir-beton çənlər, rezervuarlar;

3.4.2.12. sıxılmış qazın saxlanması üçün yeraltı və yerüstü rezervuarlar;

3.4.2.13. neft və kimyəvi qalıqların axıdılması üçün yeraltı rezervuarlar;

3.4.2.14. qum-lil yığan qurğular, şlak yığan qurğular;

3.4.2.15. daimi daş və dəmir-beton hasarlar;

3.4.2.16. daimi taxta hasarlar;

3.4.2.17. nəqliyyat vasitələri üçün keçidlər, asma yollar;

3.4.2.18. dəmir, dəmir-beton və daş naviqasiya - sahil nişanları;

3.4.2.19. taxta naviqasiya - sahil nişanları;

3.4.2.20. dəmir siqnal üzgəci;

3.4.2.21. sahil və üzücü naviqasiya nişanlarının işıq-texniki, səs-siqnal qurğuları;

3.4.2.22. dəmir-beton özüllü gəmiqaldıran qurğular;

- 3.4.2.23. taxta, dirəklər (payalar) və tir özüllü sahil gəmiqaldıran qurğular;
- 3.4.2.24. metal, dəmir-beton və qarışıq materiallardan hazırlanmış üzən tərsanələr;
- 3.4.2.25. metal, dəmir-beton və qarışıq materiallardan hazırlanmış tərsanələr;
- 3.4.2.26. hovuzlar, novlar;
- 3.4.2.27. heykəllər, xatirə lövhələri, bütün növ atraksionlar və bu kimi analoji qurğular;
- 3.4.2.28. stadionlar, idman meydançaları, xüsusi stendlər, habelə bağlarda (bağçalarda), parklarda, digər ictimai yerlərdə quraşdırılan, tikilən və salınan fəvvarələr, hovuzlar;
- 3.4.2.29. taxılın müvəqqəti saxlanması üçün özülü torpaq və çınqıldan hazırlanmış asfalt meydançalar;
- 3.4.2.30. taxılın müvəqqəti saxlanması üçün özülü betondan hazırlanmış asfalt meydançalar;
- 3.4.2.31. kanalizasiya-nasos stansiyaları;
- 3.4.2.32. su-nasos stansiyaları;
- 3.4.2.33. dəmir-betondan hazırlanmış üfqi durulducu hovuzlar və çənlər;
- 3.4.2.34. dəmir-betondan hazırlanmış şaquli və iki yaruslu durulducu hovuzlar və çənlər;
- 3.4.2.35. kərpicdən tikilmiş durulducu hovuzlar və çənlər;
- 3.4.2.36. dəmir-beton rezervuarlara malik olan kərpicdən və dəmir-betondan tikilmiş su qüllələri;
- 3.4.2.37. metal rezervuarlara malik olan kərpicdən tikilmiş su qüllələri;
- 3.4.2.38. metaldan hazırlanmış su qüllələri;
- 3.4.2.39. karkası polad konstruksiyasından hazırlanmış şüşələnmiş qış istixanaları;
- 3.4.2.40. karkası korrozıyaya davamlı materialdan hazırlanmış yaz istixanaları;
- 3.4.2.41. karkası taxta-metal konstruksiyasından hazırlanmış polietilen örtüklü istixanalar;
- 3.4.2.42. karkası taxtadan hazırlanmış polietilen örtüklü istixanalar;
- 3.4.2.43. daşdan tikilmiş peyin anbarları;
- 3.4.2.44. taxtadan tikilmiş peyin anbarları;
- 3.4.2.45. binası və avadanlığı daxil yanacaq doldurma məntəqələri;
- 3.4.2.46. heyvanların saxlanması üçün tövlələr;
- 3.4.2.47. silos xəndəkləri, çalaları və quraşdırılmış hovuzlar;
- 3.4.2.48. torpaq sututurları
- 3.4.2.49. Filtsiz artezian quyuları
- 3.4.2.50. Filtrlı artezian quyuları
- 3.4.2.51. suçıxaran artezian quyuları, suçıxaran qurğular;
- 3.4.2.52. metropoliten stansiyaları;
- 3.4.2.53. metropoliten tunelləri;
- 3.4.2.54. metropolitenin yerüstü vestibülləri;
- 3.4.2.55. bütün növ konstruksiyalı dəmir yolu tunelləri;
- 3.4.2.56. piyada körpüləri və tunelləri;
- 3.4.2.57. betondan və asbestsementdən salınmış telefon kanalizasiyaları;
- 3.4.2.58. peyk rabitəsi üçün tam dönərlı antenalar;
- 3.4.2.59. radio-televiziya güllələri, polad radiodirəklər və polad antena dirəkləri;
- 3.4.2.60. taxta dirəklər;
- 3.4.2.61. dəmir-betondan və poladdan hazırlanmış xüsusi radio-televiziya qüllələri;
- 3.4.2.62. dəmir-betondan hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan hovuzlar;
- 3.4.2.63. dəmir-betondan hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan qurğular;
- 3.4.2.64. taxtadan hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan qurğular;
- 3.4.2.65. metaldan hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan qurğular;
- 3.4.2.66. betondan hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan qurğular;
- 3.4.2.67. dəmir-beton konstruksiyasından hazırlanmış buxarlandırıcı soyuducu qurğular və qülləli soyuducu qurğular;
- 3.4.2.68. metal konstruksiyasından hazırlanmış buxarlandırıcı soyuducu qurğular və qülləli soyuducu qurğular;
- 3.4.2.69. asbest-sement və ya suya davamlı taxta konstruksiyaya malik olan buxarlandırıcı soyuducu qurğular və qülləli soyuducu qurğular;
- 3.4.2.70. daş və dəmir-betondan tikilmiş tüstü bacaları;
- 3.4.2.71. metaldan hazırlanmış tüstü bacaları;
- 3.4.2.72. dəmir-beton və metal rezervuara malik olan bitum anbarı;
- 3.4.2.73. kömür bunkerləri;
- 3.4.2.74. sair qurğular, o cümlədən su kəməri üçün təmizləyici qurğular kompleksi, suyumşaldıcılar, habelə 3.4.2.-ci yarımbənddə göstərilən məqsədlər üçün istifadəsi nəzərdə tutulan başqa qurğular.
- 3.4.3. Ötürücü qurğular və onların struktur komponentləri** sinfinə istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir. Göstərilən ötürücü qurğular və onların struktur komponentləri sinfi aşağıdakı kimi qruplaşdırılır:
- 3.4.3.1. metal və dəmir-beton dayaqlar üzərində qurulmuş qatarlar üçün elektrikötürücü qurğular şəbəkəsi;
- 3.4.3.2. metal və dəmir-beton dayaqlar üzərində qurulmuş trolleybus və tramvaylar üçün elektrikötürücü qurğular şəbəkəsi;
- 3.4.3.3. taxta dayaqlar üzərində qurulmuş trolleybus və tramvaylar üçün elektrikötürücü qurğular şəbəkəsi;
- 3.4.3.4. metal və dəmir-beton dayaqlar üzərində qurulmuş gərginliyi 35 kvt-dək olan elektrikötürücü naqillər;
- 3.4.3.5. metal və dəmir-beton dayaqlar üzərində qurulmuş gərginliyi 35 kvt-dan yuxarı olan elektrikötürücü naqillər;
- 3.4.3.6. taxta dayaqlar üzərində qurulmuş gərginliyi 35 kvt-dək olan elektrikötürücü naqillər;
- 3.4.3.7. taxta dayaqlar üzərində qurulmuş gərginliyi 35 kvt-dan yuxarı olan elektrikötürücü naqillər;
- 3.4.3.8. qurğuşun örtüklü yerin altında, binalarda və onların struktur komponentlərində çəkilmiş gərginliyi 10 kvt-dək olan elektrikötürücü kabel naqilləri;
- 3.4.3.9. qurğuşun örtüklü suyun altında çəkilmiş gərginliyi 10 kvt-dək olan elektrikötürücü kabel naqilləri;
- 3.4.3.10. alüminium örtüklü yerin altında çəkilmiş gərginliyi 10 kvt-dək olan elektrikötürücü kabel naqilləri;
- 3.4.3.11. alüminium örtüklü binalarda və onların struktur komponentlərində çəkilmiş gərginliyi 10 kvt-dək olan elektrikötürücü kabel naqilləri;
- 3.4.3.12. plastmas örtüklü yerin altında, binalarda və onların struktur komponentlərində çəkilmiş gərginliyi 10 kvt-dək olan elektrikötürücü kabel naqilləri;
- 3.4.3.13. qurğuşun örtüklü yerin altında, binalarda və onların struktur komponentlərində çəkilmiş gərginliyi 10 kvt-dan yuxarı olan elektrikötürücü kabel naqilləri;
- 3.4.3.14. qurğuşun örtüklü suyun altında çəkilmiş gərginliyi 10 kvt-dan yuxarı olan elektrikötürücü kabel naqilləri;
- 3.4.3.15. metal örtüklü yerin altında və kanalizasiya xətlərində çəkilmiş rabitə kabel naqilləri;
- 3.4.3.16. metal örtüklü dayaqlar üzərində asılmış, binaların və onların struktur komponentlərinin divarlarından çəkilmiş rabitə kabel naqilləri;
- 3.4.3.17. plastmas örtüklü dayaqlar üzərində asılmış, binaların və onların struktur komponentlərinin divarlarından çəkilmiş rabitə kabel naqilləri;
- 3.4.3.18. plastmas örtüklü yerin altında və kanalizasiya xətlərində çəkilmiş rabitə kabel naqilləri;
- 3.4.3.19. sair rabitə kabel naqilləri;
- 3.4.3.20. yüksək tezlikli dalğaların, radio dalğalarının və sair rabitə dalğalarının ötürülməsi üçün nəzərdə tutulmuş qurğular; sair rabitə kabel naqilləri;
- 3.4.3.21. çuqun qaz kəmərləri;
- 3.4.3.22. qaztənizləyici məntəqələrin avadanlıqları nəzərə alınmamaqla polad qaz kəmərləri və onların üzərində olan qurğular;

3.4.3.23. qeyri-metal qaz kəmərləri;  
3.4.3.24. keramika materiallarından və çuqundan hazırlanmış kanalizasiya xətləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları;  
3.4.3.25. digər materiallardan hazırlanmış kanalizasiya xətləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları;  
3.4.3.26. çuqundan hazırlanmış su kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları;  
3.4.3.27. digər materiallardan hazırlanmış su kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları;  
3.4.3.28. ümumi zavod təyinatlı, sexlərarası (sahələrarası) texnoloji və çirkab suların axıdılması üçün nəzərdə tutulmuş boru kəmərləri;  
3.4.3.29. sair ötürücü qurğular, o cümlədən neft məhsulları üçün boru kəmərləri, istilik sistemi üçün boru kəmərləri, habelə 3.4.3-cü yarımbənddə göstərilən məqsədlər üçün istifadəsi nəzərdə tutulan başqa ötürücü qurğular.

**3.4.4. Maşın və avadanlıqlar sinfinə** güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və sair maşın və avadanlıqlar aiddir. Göstərilən maşın və avadanlıqlar sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.4.4.1. güc maşınları və avadanlıqları, o cümlədən elektrik enerjisi və istilik hasil edən maşın-generatorlar və müxtəlif növ enerji (onlardan su enerjisi, külək enerjisi, istilik enerjisi, elektrik enerjisi, günəş enerjisi) hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları;

3.4.4.2. iş maşınları və avadanlıqları, o cümlədən istehsalat prosesində mexaniki mühərriklərin, insan və heyvan gücünün köməyi ilə əmək predmetlərinin yerdəyişməsinə, istehsalat xarakterli işlərin (xidmətlərin) göstərilməsi prosesində əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş, maşınlar və avadanlıqlar, həmçinin poliqrafiya sahəsində, yol-tikinti, sualtı-texniki işlərdə və digər sahələrdə istifadə olunan başqa maşınlar və avadanlıqlar;

3.4.4.3. ölçü cihazları, o cümlədən dozatorlar, ampermetrlər, barometrlər, vatmetrlər, suölçənlər, vakuometrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər, qalvonometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları;

3.4.4.4. tənzimləyici cihazlar və qurğular, o cümlədən oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik tənzimləyən cihazlar, avtomatik idarəetmə pultları, blakirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətti qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular;

3.4.4.5. laboratoriya avadanlıqları, o cümlədən pirometrlər, nizamlayıcılar, kalorimetrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya koplrları, mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa laboratoriya avadanlıqları;

3.4.4.6. hesablama texnikası, o cümlədən elektron hesablayıcılar, idarəçi və analoji maşınlar (kompüterlər, printerlər, skanerlər, sürətçixaran maşınlar, fakslar, telefon aparatları), rəqəmli hesablayıcı maşınlar və qurğular, bu kimi başqa hesablama texnikası;

3.4.4.7. tibbi avadanlıqlar, o cümlədən diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanqöçürmə stansiyaları və bu kimi başqa tibbi avadanlıqlar;

3.4.4.8. Elektrik mühərrikləri gücü 100 kvt-a qədər

3.4.4.9. Elektrik mühərrikləri gücü 100 kvt-dan yuxarı

3.4.4.10. Dizel-qeneratorlar

3.4.4.11. Metalkəsən dəzgahlar

3.4.4.12. Körpülü kranlar

3.4.4.13. Üzən nasos stansiyaları

3.4.4.14. Səyyar akkumulyatorlar

3.4.4.15. Qaynaq aqreقاتları

3.4.4.16. Qazma və təmir aqreقاتları

3.4.4.17. emalxanalarda, kabinetlərdə, və otaqlarda quraşdırılmış avadanlıqlar, kinoaparatlar, işıqlandırma aparatları, səhnə avadanlıqları, musiqi alətləri, televizorlar, radio-aparatlar, xüsusi elmi-tədqiqat avadanlıqları, avtomatlaşdırılmış telefon stansiyalarının avadanlıqları, avtomobillərdə və ya at arabalarında yerləşdirilən yanğınsöndürən maşınlar və avadanlıqlar, mexanikləşdirilmiş yanğın nəqliyyatları, paltaryuyan və paltarikən maşınlar, soyuducular, kondisionerlər, tozsoranlar, **dispenserlər**, habelə 3.4.4-cü yarımbənddə göstərilən məqsədlər üçün istifadəsi nəzərdə tutulan bu kimi başqa maşın və avadanlıqlar, alətlər (elektrik enerjisinin, sıxılmış havanın və başqalarının vasitəçiliyi ilə işləyən mexanikləşdirilmiş əl əməyi alətləri, kəsmək, zərbə endirmək, əzmək və bərkitmək kimi işləri görmək, həmçinin maşınlarla quraşdırılmış və materiallar emal etmək üçün işlədilən mexanikləşdirilməmiş əl əməyi alətləri).

**3.5. Nəqliyyat vasitələri kateqoriyası** hava nəqliyyatı vasitələri, dəmiryol nəqliyyatı vasitələri, su nəqliyyatı vasitələri, istehsalat nəqliyyatları, avtomobil nəqliyyatları, idman nəqliyyatları kimi siniflərə bölünür.

3.5.1. **Hava nəqliyyatı vasitələri** sinfinə təyinatından asılı olmayaraq bütün növ hava nəqliyyatı vasitələri aiddir. Göstərilən hava nəqliyyatı vasitələri sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.5.1.1. təyyarələr, vertolyotlar və bu kimi başqa nəqliyyatı hava nəqliyyatı vasitələri;

3.5.2. **Dəmiryol nəqliyyatı vasitələri** sinfinə təyinatından asılı olmayaraq bütün növ dəmiryol nəqliyyatı vasitələri aiddir. Göstərilən dəmiryol nəqliyyatı vasitələri sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.5.2.1. elektrovozlər, teplovozlər, parovozlər, motovozlər, elektrik qatarları, metropoliten qatarları, metaldan hazırlanmış səmşişin vaqonları (yumşaq, bərk kupe və bərk açıq tipli), taxta kuzovlu səmşişin vaqonları (yumşaq, bərk kupe və bərk açıq tipli), örtülü yük vaqonları, açıq vaqonlar, sistemlər, refrejeratorlu və izotermik vaqonlar, platformalar və bu kimi başqa dəmiryol nəqliyyatı vasitələri;

3.5.3. **Su nəqliyyatı vasitələri** sinfinə təyinatından asılı olmayaraq bütün növ su nəqliyyatı vasitələri aiddir. Göstərilən su nəqliyyatı vasitələri sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.5.3.1. teploxodlar, paroxodlar, dizel elektroxdları, barjalar, barkalar, bərələr, səmşişin və yük gəmiləri, xidmətedici və köməkçi gəmilər, tankerlər, katerlər, neft tullantıları və zibilyğan gəmilər, xilasedici gəmilər, üzən körpülər, yelkənli gəmilər, dəniz yedəkləri və bu kimi başqa su nəqliyyatı vasitələri;

3.5.4. **Xidmət nəqliyyatı vasitələri** sinfinə təyinatından asılı olmayaraq bütün növ xidmət nəqliyyatı vasitələri aiddir. Göstərilən xidmət nəqliyyatı vasitələri sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.5.4.1. metal və taxta vaqonlar, trolleybuslar, tramvaylar, avtobuslar, refrejeratorlar və bu kimi başqa xidmət nəqliyyatları;

**3.5.5. İstehsalat nəqliyyatı vasitələri** sinfinə təyinatından asılı olmayaraq bütün növ istehsalat nəqliyyatı vasitələri aiddir. Göstərilən istehsalat nəqliyyatı vasitələri sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.5.5.1. Çalovun həcmi 0,4 m<sup>3</sup>-a qədər birçalovlu tırtıllı hərəkət mexanizmlili ekskavatorlar;

3.5.5.2. Çalovun həcmi 0,4-1,4 m<sup>3</sup>-a qədər və yuxarı birçalovlu tırtıllı hərəkət mexanizmlili ekskavatorlar;

3.5.5.3. Çalovun həcmi 0,25 m<sup>3</sup>-a qədər birçalovlu təkətli hərəkət mexanizmlili ekskavatorlar;

3.5.5.4. Çalovun həcmi 0,25-0,5 m<sup>3</sup>-a qədər birçalovlu təkətli hərəkət mexanizmlili ekskavatorlar;

3.5.5.5. Çalovun həcmi 0,5-1,4 m<sup>3</sup>-a qədər və yuxarı birçalovlu təkətli hərəkət mexanizmlili ekskavatorlar;

3.5.5.6. Avtoqreyderlər;

3.5.5.7. Avtoskreperlər;

3.5.5.8. Qoşqulu skreperlər;

3.5.5.9. Tırtıllı traktorlar;

3.5.5.10. Təkərli traktorlar;

3.5.5.11. buldozərlər, kombaynlar, elektrokarlar, motorolər, idman üçün nəzərdə tutulmayan motosikllar və velosipedlər, mopedlər, araba nəqliyyatları və bu kimi başqa istehsalat nəqliyyatları;

**3.5.6. Avtomobil nəqliyyatları;**

3.5.6.1. Yükgötürmə qabiliyyəti 25 tona qədər olan yük avtomobilləri;

3.5.6.2. Yükgötürmə qabiliyyəti 25 tondan yuxarı yük avtomobilləri;

3.5.6.3. Avtokranlar;

3.5.6.4. Avtobetonqarıdırıcılar;

3.5.6.5. Qoşqu və yarımqoşqular;

3.5.6.6. Minik avtomobilləri;

### **3.5.7. idman maşınları, idman motosiklları, idman velosipedləri və bu kimi başqa idman nəqliyyatları;**

3.6. **Sair torpaq, tikili və avadanlıqlar kateqoriyası** təsərrüfat inventarları sinfindən ibarətdir.

3.6.1. **Təsərrüfat inventarları sinfinə** iş vaxtı fəaliyyətin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir seyflər, partalar, daşınan sədlər, asılıqanlar, qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər, inventar taraları, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar (hidropuldlar, stenderlər, əl nərdivanları, maye və dənəvər şeylərin saxlanması üçün xüsusiləşdirilmiş qablar) və bu kimi başqa təsərrüfat inventarları aiddir.

3.7. **Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər kateqoriyası** torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış məsrəflər, tikili üzrə kapitallaşdırılmış məsrəflər, avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər sinfindən ibarətdir.

3.7.1. **Torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış məsrəflər sinfinə** torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər - kapital qoyuluşu hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötүkdən təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqılardan və başqa lüzumsuz bitkilərdən təmizlənməsi, kiçik təciklərin düzəldilməsi, nohurların təmizlənməsi və bu kimi torpaqların yaxşılaşdırılması işləri (tikinti və quraşdırma işləri ilə əlaqədar olmayan işlər) üzrə əsaslı məsrəfləri aiddir;

3.7.2. **Tikili üzrə kapitallaşdırılmış məsrəflər sinfinə** təşkilatın mülkiyyətində olan işlərin görülməsi, xidmətlərin göstərilməsi yaxud hər iki məqsəd üçün istifadəyə verilmiş tikilinin balans dəyərini artıran kapitallaşdırılmış məsrəflər aiddir.

3.7.3. **Avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər sinfinə** təşkilatın mülkiyyətində olan işlərin görülməsi, xidmətlərin göstərilməsi yaxud hər iki məqsəd üçün istismara verilmiş avadanlığın balans dəyərini artıran kapitallaşdırılmış məsrəflər aiddir.

3.8. **Bioloji aktivlər kateqoriyası** bitkilər və heyvanlar sinfinə bölünür.

3.8.1. **Bitkilər sinfinə** yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar), küçələrdə, meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşılşdırma və dekorativ çoxillik əkmələr, qumsallığın və sahillərin bərkidilməsi məqsədi ilə əkilən çoxillik əkmələr, elmi-tədqiqat institutlarında, botanika bağlarında və bu kimi başqa yerlərdə tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr aiddir. Göstərilən bitkilər sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.8.1.1. qumsallığın və sahillərin bərkidilməsi məqsədi ilə əkilən çoxillik əkmələr;

3.8.1.2. çay plantasiyaları;

3.8.1.3. naringi plantasiyaları;

3.8.1.4. limon və portağal plantasiyaları;

3.8.1.5. sair sitrus bitkiləri;

3.8.1.6. gavalı və gilə ağacları;

3.8.1.7. albalı (gilənar) ağacları;

3.8.1.8. saftalı (hulu) ağacları;

3.8.1.9. alma ağacları;

3.8.1.10. ərik (qaysı) ağacları;

3.8.1.11. toxumla çoxalan sair çoxillik əkmələr;

3.8.1.12. vegetativ üsulla çoxalan sair çoxillik əkmələr;

3.8.1.13. üzümlüklər;

3.8.1.14. moruq, qarağat, böyürtkən, çiyələk;

3.8.1.15. sair giləmeyvə çoxillik əkmələri;

3.8.1.16. küçələrdə, meydanlarda, parklarda, bağlarda, təşkilatın ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşılşdırma və dekorativ çoxillik əkmələr;

3.8.1.17. elmi-tədqiqat institutlarında, botanika bağlarında, və bu kimi başqa yerlərdə tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr.

3.8.2. **Heyvanlar sinfinə** iş heyvanları və məhsuldar heyvanlar aiddir.

Göstərilən heyvanlar sinfi aşağıdakı kimi qruplaşdırılır:

3.8.2.1. İş heyvanları, o cümlədən atlar, öküzlər, dəvələr və başqa iş heyvanları (idman atları və başqa nəqliyyat heyvanları da daxil olmaqla) və bu kimi iş heyvanları;

3.8.2.2. Məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərler, qabanlar, qoçlar, təkələr və digər damazlıq və döllük heyvanlar).

3.9. **Bioloji aktivlər üzrə kapitallaşdırılmış məsrəflər kateqoriyası** bitkilər üzrə kapitallaşdırılmış məsrəflər və heyvanlar üzrə kapitallaşdırılmış məsrəflər siniflərindən ibarətdir.

3.9.1. **Bitkilər üzrə kapitallaşdırılmış məsrəflər sinfinə** çoxillik əkmələrə kapital qoyuluşları üzrə faktiki məsrəflər aiddir. Göstərilən sinif üzrə çəkilmiş faktiki məsrəflər bitkilərin balans dəyərinə əlavə olunur.

3.9.2. **Heyvanlar üzrə kapitallaşdırılmış məsrəflər sinfinə** iş və məhsuldar heyvanlara kapital qoyuluşları üzrə faktiki məsrəflər aiddir. Göstərilən sinif üzrə çəkilmiş faktiki məsrəflər heyvanların balans dəyərinə əlavə olunur.

3.10. **Daşınmaz əmlaka investisiyalar kateqoriyası** təşkilatın mülkiyyətində olan, icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması, yaxud hər iki məqsəd üçün saxlanılan investisiya məqsədli torpaq və investisiya məqsədli tikili siniflərinə bölünür.

3.10.1. **İnvestisiya məqsədli torpaq sinfinə** təşkilatın mülkiyyətində olan, icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması, yaxud hər iki məqsəd üçün saxlanılan torpaq, meşə, su sahələri və faydalı qazıntı hövzələri aiddir.

3.10.2. **İnvestisiya məqsədli tikili sinfinə** təşkilatın mülkiyyətində olan, icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması, yaxud hər iki məqsəd üçün saxlanılan binalar və onların struktur komponentləri aiddir. Göstərilən binalar və onların struktur komponentləri aşağıdakı kimi qruplaşdırılır:

3.10.2.1. iki mərtəbədən artıq çoxmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.10.2.2. divarı daşdan, dəmir-beton və digər uzunmüddətli metal örtüklərdən, iri blok və panellərdən tikilmiş dəmir-beton karkaslı birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.10.2.3. taxta binalardan başqa iki mərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.10.2.4. daşdoğranılma, üyüdülmə, kimyəvi, habelə bu kimi analogi proseslər üzrə istehsal üçün nəzərdə tutulmuş xüsusi texnoloji təyinatlı çoxmərtəbəli binalar;

3.10.2.5. divarı daşdan, dəmir-beton və digər uzunmüddətli metal örtüklərdən iri blok və panellərdən tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.10.2.6. divarı daşdan, iri blok və panellərdən, habelə digər dəmir-beton, metal, taxta örtüklərdən və kərpic sütunlardan tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.10.2.7. yüngülləşdirilmiş hörgü ilə divarı daşdan, iri blok və panellərdən, habelə digər dəmir-beton, metal, taxta örtüklərdən və kərpic sütunlardan tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.10.2.8. divarı tirdən, şabandan tikilmiş istehsal və qeyri-istehsal təyinatlı taxta binalar;

3.10.2.9. karkaslı və taxta lövhələrdən yığılmış taxta-metal konstruksiyalı, karkas örtüklü, panel istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.10.2.10. divarı gildən, samandan, qamışdan tikilmiş istehsal və qeyri-istehsal təyinatlı binalar;

3.10.2.11. divarları daşdan və bloklardan hörülmüş dəmir-beton, kərpic sütunlardan tikilmiş, damı dəmir-beton təbəqələrlə və ya şiferlə örtülmüş kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar;

3.10.2.12. soyuducu avadanlıqlarla təchiz edilmiş, divarları daşdan və bloklardan hörülmüş, dəmir-beton və kərpic sütunlardan tikilmiş, damı dəmir-beton təbəqələrlə və ya şiferlə örtülmüş kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar;

3.10.2.13. divarı daşdan və ya kərpicdən hörülmüş dəmir-beton karkaslı və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.10.2.14. divarı daşdan və ya kərpicdən hörülmüş dəmir-beton karkaslı və mərtəbələrarası beton və ya taxta dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.10.2.15. divarı iri panellərdən tikilmiş və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.10.2.16. yüngülləşdirilmiş hörgü ilə divarı kərpicdən, şlak-beton qarışıqlı monolitdən, yüngül şlak-bloklardan tikilmiş və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.10.2.17. divarı iri bloklardan, kərpicdən və ya yüngülləşdirilmiş hörgü ilə kərpicdən, şlak-beton qarışıqlı monolitdən, xırda şlak-bloklardan tikilmiş və mərtəbələrarası taxta dam örtüyünə malik inzibati və yaşayış binaları;

3.10.2.18. divarı tirdən, şalbandan tikilmiş yaşayış binaları;

3.10.2.19. divarı gildən, samandan, qamışdan tikilmiş və taxta lövhələrdən (şitlərdən) yığılmış yaşayış binaları və bu kimi analogi materiallardan tikilmiş və yığılmış yaşayış binaları.

3.11. **Daşınmaz əmlaka investisiyalar üzrə kapitalaşdırılmış məsərlər kateqoriyası** təşkilatın mülkiyyətində olan, icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması, yaxud hər iki məqsəd üçün saxlanılan investisiya məqsədli torpağa kapital qoyuluşları və investisiya məqsədli tikiliyə kapital qoyuluşları siniflərinə bölünür. Göstərilən siniflər üzrə çəkilən faktiki məsərlər investisiya məqsədli torpağın və investisiya məqsədli tikilinin balans dəyərinə əlavə olunur.

3.12. **Sair uzunmüddətli qeyri-maliyyə aktivləri kateqoriyası** kitabxana fondu (bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyatlar və bu kimi başqa nəşrlər), muzey sərəvtləri, məlumat daşıyıcıları (tədris kinofilmləri, maqnit lentləri, maqnit diskləri, kasetlər, program daşıyıcıları və bu kimi başqa məlumat daşıyıcıları), heyvanxanalarda və digər analogi təşkilatlarda olan dünya heyvanlarının eksponatları, səhnə vəsaitləri (dekorasiyalar, butaforlar, milli teatr geyimləri, pariklər və bu kimi başqa vəsaitlər) siniflərinə bölünür.

#### 4. Əsas fondlara tətbiq edilən amortizasiya normaları

4.1. Düzxətt və azalan qalıq metodu üzrə amortizasiya olunan əsas fondların **tam bərpası üçün** amortizasiya normaları aşağıdakı qaydada qruplaşdırılır və göstərilən hədlər daxilində müəyyən edilir:

Sıra -si	Əsas fondun adı	Şifr	Amortizasiya normaları (faizlə)	
			düzxətt metodu üzrə	azalan qalıq metodu üzrə
<b>1.</b>	<b>Tikili və avadanlıq</b>	231-2		
<b>1.1.</b>	<b>binalar və onların struktur komponentləri</b>	<b>231-2-1</b>		
1.1.1.	iki mərtəbədən artıq çoxmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	231-2-1.1	1,7	5
1.1.2.	divarı daşdan, dəmir-beton və digər uzunmüddətli metal örtüklərdən, iri blok və panellərdən tikilmiş dəmir-beton karkaslı birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	231-2-1.2	1,7	5
1.1.3.	taxta binalar istisna olmaqla iki mərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	231-2-1.3	1,7	5
1.1.4.	daşdoğranılma, üyüdülmə, kimyəvi, habelə bu kimi analogi proseslər üzrə istehsal üçün nəzərdə tutulmuş xüsusi texnologiyaya təyinatlı çoxmərtəbəli binalar;	231-2-1.4	3,4	10
1.1.5.	divarı daşdan, dəmir-beton və digər uzunmüddətli metal örtüklərdən iri blok və panellərdən tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	231-2-1.5	3,4	10
1.1.6.	divarı daşdan, iri blok və panellərdən, habelə digər dəmir-beton, metal, taxta örtüklərdən və kərpic sütunlardan tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	231-2-1.6	3,4	10
1.1.7.	yüngülləşdirilmiş hörgü ilə divarı daşdan, iri blok və panellərdən, habelə digər dəmir-beton, metal, taxta örtüklərdən və kərpic sütunlardan tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	231-2-1.7	5,3	15
1.1.8.	divarı tirdən, şalbandan tikilmiş istehsal və qeyri-istehsal təyinatlı taxta binalar;	231-2-1.8	5,3	15
1.1.9.	karkaslı və taxta lövhələrdən yığılmış, taxta-metal konstruksiyalı, karkas örtüklü, panel istehsal və qeyri-istehsal təyinatlı binalar;	231-2-1.9	7,1	20
1.1.10.	divarı gildən, samandan, qamışdan və bu kimi analogi materiallardan tikilmiş istehsal və qeyri-istehsal təyinatlı binalar;	231-2-1.10	7,1	20
1.1.11.	divarları daşdan və bloklardan hörülmüş, dəmir-beton və kərpic sütunlardan tikilmiş, damı dəmir-beton təbəqələrlə və ya şiferlə örtülmüş kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbar;	231-2-1.11	5,3	15

1.1.12.	s o y u d u c u avadanlıqlarla təchiz edilmiş, divarları daşdan və bloklardan hörülmüş, dəmir-beton və kərpic sütunlardan tikilmiş, damı dəmir-beton təbəqələrlə və ya şiferlə örtülmüş kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar;	231-2-1.12	7,1	20
1.1.13.	divarı daşdan və ya kərpicdən hörülmüş, dəmir-beton karkaslı və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;	231-2-1.13	1,7	5
1.1.14.	divarı daşdan və ya kərpicdən hörülmüş dəmir-beton karkaslı və mərtəbələrarası beton və ya taxta dam örtüyünə malik inzibati və yaşayış binaları;	231-2-1.14	1,7	5
1.1.15.	divarı iri panellərdən tikilmiş və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;	231-2-1.15	1,7	5
1.1.16.	yüngülləşdirilmiş hörgü ilə divarı kərpicdən, şlak-beton qarışıqlı monolitdən, yüngül şlak-bloklardan tikilmiş və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;	231-2-1.16	1,7	5
1.1.17.	divarı iri bloklardan, kərpicdən və ya yüngülləşdirilmiş hörgü ilə kərpicdən, şlak-beton qarışıqlı monolitdən, xırda şlak-bloklardan tikilmiş və mərtəbələrarası taxta dam örtüyünə malik inzibati və yaşayış binaları;	231-2-1.17	1,7	5
1.1.18.	divarı tüdən, şalbandan tikilmiş, yaşayış binaları;	231-2-1.18	3,4	10
1.1.19.	divarı güldən, samandan tikilmiş, taxta lövhələrdən (şitlərdən) yığılmış və bu kimi analogi materiallardan tikilmiş və yığılmış yaşayış binaları.	231-2-1.19	7,1	20
<b>1.2.</b>	<b>qurğular (tikililər) və onların struktur komponentləri</b>	<b>231-2-2</b>		
1.2.1.	dəmir-beton, beton və daşdan tikilmiş bütün növ konstruksiyalı körpülər;	231-2-2.1	1,7	5
1.2.2.	daşdan tikilmiş dayaqlar üzərində quraşdırılmış bütün növ konstruksiyalı dəmir körpülər;	231-2-2.2	1,7	5
1.2.3.	taxta dayaqlar üzərində quraşdırılmış bütün növ konstruksiyalı dəmir və taxta körpülər;	231-2-2.3	5,3	15
1.2.4.	sement-betondan salınmış yollar, meydançalar, aerodromlar, uçuş-enmə zolaqları, dönmə dairələri;	231-2-2.4	3,4	10
1.2.5.	asfalt-betondan salınmış yollar, meydançalar, aerodromlar, uçuş-enmə zolaqları, dönmə dairələri;	231-2-2.5	5,3	15
1.2.6.	metalları qırıntılarından istifadə olunmaqla dəmir-betondan salınmış yollar, meydançalar, uçuş-enmə zolaqları, dönmə dairələri;	231-2-2.6	9,1	25
1.2.7.	çınqıldan, qəmbər daşlardan salınmış yollar, meydançalar, aerodromlar, uçuş-enmə zolaqları, dönmə dairələri;	231-2-2.7	7,1	20
1.2.8.	bağlayıcı tikinti materiallarından istifadə olunmaqla bərk torpaqdan, habelə bunlara oxşar üsullarla salınmış yollar, meydançalar, aerodromlar, uçuş-enmə zolaqları, dönmə dairələri;	231-2-2.8	9,1	25
1.2.9.	neft məhsullarının və sürtkü materiallarının saxlanması üçün dəmir çənlər, rezervuarlar;	231-2-2.9	5,3	15
1.2.10.	neft məhsullarının və sürtkü materiallarının saxlanması üçün dəmir-beton çənlər, rezervuarlar;	231-2-2.10	3,4	10
1.2.11.	kimyəvi məhsulların və sürtkü materiallarının saxlanması üçün dəmir-beton çənlər, rezervuarlar;	231-2-2.11	5,3	15
1.2.12.	sıxılmış qazın saxlanması üçün yeraltı və yerüstü rezervuarlar;	231-2-2.12	3,4	10
1.2.13.	neft və kimyəvi qalıqların axıdılması üçün yeraltı rezervuarlar;	231-2-2.13	5,3	15
1.2.14.	qum-lilyğan qurğular, şlak yığan qurğular;	231-2-2.14	7,1	20
1.2.15.	daimi daş və dəmir-beton hasarlar;	231-2-2.15	3,4	10
1.2.16.	daimi taxta hasarlar;	231-2-2.16	7,1	20

1.2.17.	nəqliyyat vasitələri üçün keçidlər, asma yollar;	231-2-2.17	7,1	20
1.2.18.	dəmir, dəmir-beton və daş naviqasiya-sahil nişanları;	231-2-2.18	3,4	10
1.2.19.	taxta naviqasiya-sahil nişanları	231-2-2.19	9,1	25
1.2.20.	dəmir signal üzgəci;	231-2-2.20	9,1	25
1.2.21.	sahil və üzücü naviqasiya nişanlarının işıq-texniki, səs-signal qurğuları;	231-2-2.21	11,1	30
1.2.22.	dəmir-beton özüllü gəmiqaldıran qurğular;	231-2-2.22	3,4	10
1.2.23.	taxta, dirəklər (payalar) və tir özüllü sahil gəmiqaldıran qurğular;	231-2-2.23	5,3	15
1.2.24.	metall, dəmir-beton və qarışıq materiallardan hazırlanmış üzən tərsanələr;	231-2-2.24	3,4	10
1.2.25.	metall, dəmir-beton və qarışıq materiallardan hazırlanmış tərsanələr;	231-2-2.25	1,7	5
1.2.26.	hovuzlar, novlar;	231-2-2.26	1,7	5
1.2.27.	heykəllər, xatirə lövhələri, bütün növ atraksionlar və bu kimi analoji qurğular;	231-2-2.27	11,1	30
1.2.28.	stadionlar, idman meydançaları, xüsusi stendlər, habelə bağlarda (bağçalarda), parklarda, digər ictimai yerlərdə quraşdırılan, tikilən və salınan fəvvarələr, hovuzlar;	231-2-2.28	7,1	20
1.2.29.	taxılın müvəqqəti saxlanması üçün özülü torpaq və çınqıldan hazırlanmış asfalt meydançalar	231-2-2.29	11,1	30
1.2.30.	özülü betondan hazırlanmış taxılın müvəqqəti saxlanması üçün özülü betondan hazırlanmış asfalt meydançalar	231-2-2.30	9,1	25
1.2.31.	kanalizasiya-nasos stansiyaları	231-2-2.31	3,4	10
1.2.32.	Su-nasos stansiyaları	231-2-2.32	3,4	10
1.2.33.	dəmir-betondan hazırlanmış üfüqi durulducu hovuzlar və çənlər	231-2-2.33	9,1	25
1.2.34.	dəmir-betondan hazırlanmış şaquli və iki yaruslu durulducu hovuzlar və çənlər	231-2-2.34	3,4	10
1.2.35.	kərpicdən tikilmiş durulducu hovuzlar və çənlər	231-2-2.35	9,1	25
1.2.36.	dəmir-beton rezervuarlara malik olan kərpicdən və dəmir-betondan tikilmiş su qüllələri	231-2-2.36	3,4	10
1.2.37.	metall rezervuarlara malik olan kərpicdən tikilmiş su qüllələri	231-2-2.37	3,4	10
1.2.38.	metaldan hazırlanmış su qüllələri	231-2-2.38	5,3	15
1.2.39.	karkası polad konstruksiyasından hazırlanmış şüşələnmiş qış istixanaları	231-2-2.39	5,3	15
1.2.40.	karkası korroziyaya davamlı materialdan hazırlanmış yaz istixanaları	231-2-2.40	3,4	10
1.2.41.	karkası taxta-metal konstruksiyasından hazırlanmış polietilen örtüklü istixanalar	231-2-2.41	7,1	20
1.2.42.	karkası taxtadan hazırlanmış polietilen örtüklü istixanalar	231-2-2.42	11,1	30
1.2.43.	daşdan tikilmiş peyin anbarları	231-2-2.43	5,3	15
1.2.44.	taxtadan tikilmiş peyin anbarları;	231-2-2.44	9,1	25
1.2.45.	binası və avadanlığı daxil olmaqla yanacaq doldurma məntəqələri;	231-2-2.45	9,1	25
1.2.46.	heyvanların saxlanması üçün tövlələr; quraşdırılmış hovuzlar;	231-2-2.46	11,1	30
1.2.47.	silsənədləri və çalaları, quraşdırılmış hovuzlar;	231-2-2.47	9,1	25
1.2.48.	Torpaq sututuları	231-2-2.48	7,1	20
1.2.49.	Filtsiz artezian quyuları	231-2-2.49	7,1	20
1.2.50.	Filtrli artezian quyuları	231-2-2.50	9,1	25
1.2.51.	suçixaran qurğular;	231-2-2.51	7,1	20
1.2.52.	metropoliten stansiyaları;	231-2-2.52	1,7	5
1.2.53.	metropoliten tunelləri;	231-2-2.53	1,7	5
1.2.54.	metropolitenin yerüstü vestibülləri;	231-2-2.54	1,7	5
1.2.55.	bütün növ konstruksiyalı dəmir yolu tunelləri;	231-2-2.55	1,7	5



1.2.56.	piyada körpüləri və tunelləri;	231-2-2.56	1,7	5
1.2.57.	b e t o n d a n və asbestsementdən salınmış telefon kanalizasiyaları;	231-2-2.57	3,4	10
1.2.58.	p e y k r a b i t ə s i üçün tam dönərli antenalar;	231-2-2.58	9,1	25
1.2.59.	r a d i o - t e l e v i z i y a güllələri, polad radiodirəklər və polad antena dirəkləri;	231-2-2.59	3,4	10
1.2.60.	taxta dirəklər;	231-2-2.60	11,1	30
1.2.61.	d ə m i r - b e t o n d a n və poladdan hazırlanmış xüsusi radio-televiziya güllələri;	231-2-2.61	1,7	5
1.2.62.	d ə m i r - b e t o n d a n hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan hovuzlar;	231-2-2.62	3,4	10
1.2.63.	d ə m i r - b e t o n d a n hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan qurğular;	231-2-2.63	3,4	10
1.2.64.	taxtadan hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan qurğular;	231-2-2.64	11,1	30
1.2.65.	metaldan hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan qurğular;	231-2-2.65	11,1	30
1.2.66.	betondan hazırlanmış suyun aerasiyası üçün nəzərdə tutulan qurğular;	231-2-2.66	7,1	20
1.2.67.	d ə m i r - b e t o n konstruksiyasından hazırlanmış buxarlandırıcı soyuducu qurğular və qülləli soyuducu qurğular;	231-2-2.67	5,3	15
1.2.68.	metal konstruksiyasından hazırlanmış buxarlandırıcı soyuducu qurğular və qülləli soyuducu qurğular;	231-2-2.68	9,1	25
1.2.69.	asbest-sement və ya suya davamlı taxta konstruksiyaya malik olan buxarlandırıcı soyuducu qurğular və qülləli soyuducu qurğular;	231-2-2.69	11,1	30
1.2.70.	daş və dəmir-betondan tikilmiş tüstü bacaları;	231-2-2.70	1,7	5
1.2.71.	metaldan hazırlanmış tüstü bacaları;	231-2-2.71	5,3	15
1.2.72.	d ə m i r - b e t o n və metal rezervuara malik olan bitum anbarı,	231-2-2.72	5,3	15
1.2.73.	k ö m ü r b u n k e r l ə r i;	231-2-2.73	1,7	5
1.2.74.	s a i r q u r ğ u l a r, o c ü m l ə d ə n s u k ə m ə r i üçün təmizləyici qurğular kompleksi, suyumşaldıcılar, habelə 3.4.2.-ci b ə n d d ə g ö s t ə r i l ə n məqsədlər üçün istifadəsi nəzərdə tutulan başqa qurğular.	231-2-2.74	5,3	15
<b>1.3</b>	<b>ötürücü qurğular və onların struktur komponentləri</b>	<b>231-2-3</b>		
1.3.1.	m e t a l və dəmir-beton dayaqqlar üzərində qurulmuş qatarlar üçün elektrikötürücü qurğular şəbəkəsi;	231-2-3.1	3,4	10
1.3.2.	m e t a l və dəmir-beton dayaqqlar üzərində qurulmuş trolleybus və tramvaylar üçün elektrikötürücü qurğular şəbəkəsi;	231-2-3.2	7,1	20
1.3.3.	t a x t a d a y a q q l a r üzərində qurulmuş trolleybus və tramvaylar üçün elektrikötürücü qurğular şəbəkəsi;	231-2-3.3	11,1	30
1.3.4.	m e t a l və dəmir-beton dayaqqlar üzərində qurulmuş gərginliyi 35 kvtdək olan elektrikötürücü naqillər;	231-2-3.4	3,4	10
1.3.5.	m e t a l və dəmir-beton dayaqqlar üzərində qurulmuş gərginliyi 35 kvtdan yuxarı olan elektrikötürücü naqillər;	231-2-3.5	1,7	5
1.3.6.	t a x t a d a y a q q l a r üzərində qurulmuş gərginliyi 35 kvtdək olan elektrikötürücü naqillər;	231-2-3.6	5,3	15
1.3.7.	t a x t a d a y a q q l a r üzərində qurulmuş gərginliyi 35 kvtdan yuxarı olan elektrikötürücü naqillər;	231-2-3.7	5,3	15
1.3.8.	q u r ğ u ş u n ö r t ü k l ü yerin altında, binalarda və onların struktur komponentlərində çəkilmiş gərginliyi 10 kvtdək olan elektrikötürücü kabel naqilləri;	231-2-3.8	1,7	5
1.3.9.	q u r ğ u ş u n ö r t ü k l ü suyun altında çəkilmiş gərginliyi 10 kvtdək olan elektrikötürücü kabel naqilləri;	231-2-3.9	5,3	15
1.3.10.	a l ü m i n i u m ö r t ü k l ü yerin altında çəkilmiş gərginliyi 10 kvtdək olan elektrikötürücü kabel naqilləri;	231-2-3.10	3,4	10

1.3.11.	alüminium örtüklü binalarda və onların struktur komponentlərində çəkilmiş gərginliyi 10 kvt-dək olan elektrikötürücü kabel naqilləri;	231-2-3.11	1,7	5
1.3.12.	plastmas örtüklü yerin altında, binalarda və onların struktur komponentlərində çəkilmiş gərginliyi 10 kvt-dək olan elektrikötürücü kabel naqilləri;	231-2-3.12	5,3	15
1.3.13.	qurğusunun örtüklü yerin altında, binalarda və onların struktur komponentlərində çəkilmiş gərginliyi 10 kvt-dan yuxarı olan elektrikötürücü kabel naqilləri;	231-2-3.13	3,4	10
1.3.14.	qurğusunun örtüklü suyun altında çəkilmiş gərginliyi 10 kvt-dan yuxarı olan elektrikötürücü kabel naqilləri;	231-2-3.14	5,3	15
1.3.15.	metal örtüklü yerin altında və kanalizasiya xətlərində çəkilmiş rabitə kabel naqilləri;	231-2-3.15	3,4	10
1.3.16.	metal örtüklü dayaqqlar üzərində asılmış, binaların və onların struktur komponentlərinin divarlarından çəkilmiş rabitə kabel naqilləri;	231-2-3.16	7,1	20
1.3.17.	plastmas örtüklü dayaqqlar üzərində asılmış, binaların və onların struktur komponentlərinin divarlarından çəkilmiş rabitə kabel naqilləri;	231-2-3.17	9,1	25
1.3.18.	plastmas örtüklü yerin altında və kanalizasiya xətlərində çəkilmiş rabitə kabel naqilləri;	231-2-3.18	9,1	25
1.3.19.	sair rabitə kabel naqilləri;	231-2-3.19	9,1	25
1.3.20.	yüksək tezlikli dalğaların, radio dalğalarının və sair rabitə dalğalarının ötürülməsi üçün nəzərdə tutulmuş qurğular;	231-2-3.20	9,1	25
1.3.21.	çuqun qaz kəmərləri;	231-2-3.21	5,3	15
1.3.22.	qaz tənizliyi cüməntəqələrin avadanlıqları nəzərə alınmamaqla polad qaz kəmərləri və onların üzərində olan qurğular;	231-2-3.22	3,4	10
1.3.23.	qeyri-metal qaz kəmərləri;	231-2-3.23	3,4	10
1.3.24.	keramik materiallarından və çuqundan hazırlanmış kanalizasiya xətləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları;	231-2-3.24	3,4	10
1.3.25.	digər materiallardan hazırlanmış kanalizasiya xətləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları;	231-2-3.25	5,3	15
1.3.26.	çuqundan hazırlanmış su kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları;	231-2-3.26	1,7	5
1.3.27.	digər materiallardan hazırlanmış su kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları;	231-2-3.27	5,3	15
1.3.28.	ümumi zavod təyinatlı, sexlərarası (sahələrarası) texnoloji və çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş boru kəmərləri;	231-2-3.28	11,1	30
1.3.29.	sair ötürücü qurğular, o cümlədən neft məhsulları üçün boru kəmərləri, istilik sistemi üçün boru kəmərləri, habelə 3.4.3.-cü bənddə göstərilən məqsədlər üçün istifadəsi nəzərdə tutulan başqa ötürücü qurğular.	231-2-3.29	3,4	10
<b>1.4.</b>	<b>Maşın və avadanlıqlar</b>	<b>231-2-4</b>		
1.4.1.	güc maşınları və avadanlıqları, o cümlədən elektrik enerjisi və istilik hasil edən maşın-generatorlar və müxtəlif növ enerji (onlardan su enerjisi, külək enerjisi, istilik enerjisi, elektrik enerjisi, günəş enerjisi) hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları	231-2-4.1	9,1	25

1.4.2.	i ş maşınları və avadanlıqları, o cümlədən istehsalat prosesində mexaniki mühərriklərin, insan və heyvan gücünün köməyi ilə əmək predmetlərinin yerdəyişməsinə, istehsalat xarakterli işlərin (xidmətlərin) göstərilməsi prosesində əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş, maşınlar və avadanlıqlar, həmçinin poliqrafiya sahəsində, yol-tikinti, sualtı-texniki işlərdə və digər sahələrdə istifadə olunan başqa maşınlar və avadanlıqlar	231-2-4.2	11,1	30
1.4.3.	ölçü cihazları, o cümlədən dozatorlar, ampermetrlər, barometrlər, vatmetrlər, suölçənlər, vakuometrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər, qalvonometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları	231-2-4.3	9,1	25
1.4.4.	tənzimləyici cihazlar və qurğular, o cümlədən oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik tənzimləyən cihazlar, avtomatik idarəetmə pultları, blokirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətti qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular	231-2-4.4	11,1	30
1.4.5.	laboratoriya avadanlıqları, o cümlədən pirometrlər, nizamlayıcılar, kalorimetrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya köprləri, mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa laboratoriya avadanlıqları	231-2-4.5	11,1	30
1.4.6.	hesablama texnikası, o cümlədən elektron hesablayıcılar, idarəçi və analogi maşınlar (kompüterlər, printerlər, skanerlər, surətçixaran maşınlar, fakslar, telefon aparatları), rəqəmli hesablayıcı maşınlar və qurğular bu kimi başqa hesablama texnikası	231-2-4.6	11,1	30
1.4.7.	tibbi avadanlıqlar, o cümlədən diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanqöçürmə stansiyaları və bu kimi başqa tibbi avadanlıqlar	231-2-4.7	11,1	30
1.4.8.	Elektrik mühərrikləri gücü100 kv-ta qədər	231-2-4.8	9,1	25
1.4.9.	Elektrik mühərrikləri gücü100 kvt-dan yuxarı	231-2-4.9	7,1	20
1.4.10.	Dizel-qeneratorlar	231-2-4.10	9,1	25
1.4.11.	Metalkəsən dəzgahlar	231-2-4.11	3,4	10
1.4.12.	Körpülü kranlar	231-2-4.12	3,4	10
1.4.13.	Üzən nasos stansiyaları	231-2-4.13	9,1	25
1.4.14.	Səyyar akkumulyatorlar	231-2-4.14	11,1	30
1.4.15.	Qaynaq aqreقاتları	231-2-4.15	11,1	30
1.4.16.	Qazma və təmir aqreقاتları	231-2-4.16	9,1	25

1.4.17.	emal atxanalarda, kabinetlərdə, və otaqlarda quraşdırılmış avadanlıqlar, kinoaparətlər, işıqlandırma aparatları, səhnə avadanlıqları, musiqi alətləri, televizorlar, radio-aparatlar, xüsusi elmi-tədqiqat avadanlıqları, avtomatlaşdırılmış telefon stansiya lərində avadanlıqları, avtomobillərdə və ya atarabalarında yerləşdirilən yanğınsöndürən maşınlar və avadanlıqlar, mexanikləşdirilmiş yanğın nəqliyyatları, paltaryuyan və paltar tikən maşınlar, soyuducular, kondisionerlər, tozsoranlar, <b>dispenserlər</b> , habelə 3.4.4.-cü bənddə göstərilən məqsədlər üçün istifadəsi nəzərdə tutulan bu kimi başqa maşın və avadanlıqlar, alətlər (elektrik enerjisinin, sıxılmış havanın və başqalarının vasitəçiliyi ilə işləyən mexanikləşdirilmiş əl əməyi alətləri, kəsmək, zərbə endirmək, əzmək və bərkitmək kimi işləri görmək, həmçinin maşınlarla quraşdırılmış və materiallar emal etmək üçün işlədilən mexanikləşdirilməmiş əl əməyi alətləri).	231-2-4.17	11,1	30
<b>2.</b>	<b>nəqliyyat vasitələri</b>	<b>231-3</b>		
2.1	təyyarələr, vertolyotlar və bu kimi başqa hava nəqliyyatı vasitələri	231-3-1	9,1	25
2.2	elektrovozlar, teplovozlar, parovozlar, motovozlar, elektrik qatarları, metropoliten qatarları, metaldan hazırlanmış sərnəşin vaqonları (yumşaq, bərk kupe və bərk açıq tipli), taxta kuzovlu sərnəşin vaqonları (yumşaq, bərk kupe və bərk açıq tipli), örtülü yük vaqonları, açıq vaqonları, sistemlər, refrejeratorlu və izotermik vaqonlar, platformalar və bu kimi başqa dəmiryol nəqliyyatı vasitələri	231-3-2	9,1	25
2.3	teploxodlar, paroxodlar, dizel elektroxodları, barjalar, barkalar, bərələr, sərnəşin və yük gəmiləri, xidmətedici və köməkçi gəmilər, tankerlər, katerlər, neft tullantıları və zibilyıqan gəmilər, xilasedici gəmilər, üzən körpülər, yelkənli gəmilər, dəniz yedəkləri və bu kimi başqa su nəqliyyatı vasitələri	231-3-3	7,1	20
2.4	metal və taxta vaqonları, trolleybuslar, tramvaylar, avtobuslar, refrejeratorlar və bu kimi başqa xidmət nəqliyyatları	231-3-4	5,3	15
<b>2.5</b>	<b>İstehsalat nəqliyyatları</b>	<b>231-3-5</b>		
2.5.1	Çalovun həcmi 0,4 m <sup>3</sup> -a qədər birçalovlu tırtılı hərəkət mexanizmlili ekskavatorlar	231-3-5.1	11,1	30
2.5.2	Çalovun həcmi 0,4-1,4 m <sup>3</sup> -a qədər və yuxarı birçalovlu tırtılı hərəkət mexanizmlili ekskavatorlar	231-3-5.2	9,1	25
2.5.3	Çalovun həcmi 0,25 m <sup>3</sup> -a qədər birçalovlu təkətli hərəkət mexanizmlili ekskavatorlar	231-3-5.3	11,1	30
2.5.4	Çalovun həcmi 0,25-0,5 m <sup>3</sup> -a qədər birçalovlu təkətli hərəkət mexanizmlili ekskavatorlar	231-3-5.4	11,1	30
2.5.5	Çalovun həcmi 0,5-1,4 m <sup>3</sup> -a qədər və yuxarı birçalovlu təkətli hərəkət mexanizmlili ekskavatorlar	231-3-5.5	9,1	25
2.5.6	Avtoreydlər	231-3-5.6	11,1	30
2.5.7	Avtoskreperlər	231-3-5.7	11,1	30
2.5.8	Qoşqulu skreperlər	231-3-5.8	11,1	30
2.5.9	Tırtılı traktorlar	231-3-5.9	11,1	30
2.5.10	Təkətli traktorlar	231-3-5.10	11,1	30
2.5.11	buldozərlər, kombaynlar, elektrokarlar, motorollerlər, idman üçün nəzərdə tutulmayan motosikllar və velosipedlər, mopedlər, araba nəqliyyatları və bu kimi başqa istehsalat nəqliyyatları	231-3-5.11	11,1	30
<b>2.6</b>	<b>Avtomobil nəqliyyatları</b>	<b>231-3-6</b>		
2.6.1.	Yükgötürmə qabiliyyəti 25 tona qədər olan yük avtomobilləri	231-3-6.1	11,1	30

2.6.2.	Yükgötürmə qabiliyyəti 25 tondan yuxarı yük avtomobilləri	231-3-6.2	9,1	25
2.6.3.	Avtokranlar	231-3-6.3	9,1	25
2.6.4.	Avtobetonqarışdırıcılar	231-3-6.4	11,1	30
2.6.5.	Qoşqu və yarımqoşqular	231-3-6.5	9,1	25
2.6.6. <sup>[6]</sup>	<i>Minik avtomobilləri</i>	231-3-6.6	10	29
2.7.	<b>idman maşınları, idman motosiklları, idman velosipedləri və bu kimi başqa idman nəqliyyatları</b>	<b>231-3-7</b>	<b>11,1</b>	<b>30</b>
<b>3.</b>	<b>Sair torpaq, tikili və avadanlıqlar</b>	<b>231-4</b>		
<b>3.1</b>	<b>təsərrüfat inventarları</b>	<b>231-4-1</b>		
3.1.1	i ş vaxtı fəaliyyətin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir seyfələr, partalar, daşınan sədlər, asılqanlar, qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər, inventar taraları, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar (hidropultlar, stenderlər, əl nərdivanları, maye və dənəvər şeylərin saxlanması üçün xüsusişədirilmiş qablar) və bu kimi başqa təsərrüfat inventarları	231-4-1.1	11,1	30
<b>4.</b>	<b>Torpaq, tikili və avadanlıq üzrə kapitalaşdırılmış məsrəflər</b>	<b>233</b>		
<b>4.1.</b>	<b>torpaqların yaxşılaşdırılması üzrə kapitalaşdırılmış məsrəflər</b>	<b>233-1</b>		
4.1.1	torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər - kapital qoyuluşu hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötürkdən təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqlardan və başqa lüzumsuz bitkilərdən təmizlənməsi, k i ç i k tərəciklərin düzəldilməsi, nohurların təmizlənməsi və bu kimi torpaqların yaxşılaşdırılması işləri (tikintivə quraşdırma işləri ilə əlaqədar olmayan işlər) üzrə əsaslı məsrəflər	233-1.1	11,1	30
<b>5.</b>	<b>Bioloji aktivlər</b>	<b>234</b>		
<b>5.1.</b>	<b>bitkilər</b>	<b>234-1</b>		
5.1.1.	qumsallığın və sahillərin bərkidilməsi məqsədi ilə əkilən çoxillik əkmələr;	234-1.1	3,4	10
5.1.2.	çay plantasiyaları	234-1.2	1,7	5
5.1.3.	naringi plantasiyaları	234-1.3	5,3	15
5.1.4.	limon və portağal plantasiyaları	234-1.4	9,1	25
5.1.5.	sair sitrus plantasiyaları	234-1.5	7,1	20
5.1.6.	gavalı və giləs ağacları	234-1.6	5,3	15
5.1.7.	albalı (gilənar) ağacları	234-1.7	7,1	20
5.1.8.	saftalı (xulu) ağacları	234-1.8	9,1	25
5.1.9.	alma ağacları	234-1.9	9,1	25
5.1.10.	ərik (qayısı)	234-1.10	3,4	10
5.1.11.	toxumla çoxalan sair çoxillik əkmələr	234-1.11	5,3	15
5.1.12.	vegetativ üsulla çoxalan sair çoxillik əkmələr	234-1.12	9,1	25
5.1.13.	üzümlüklər;	234-1.13	3,4	10
5.1.14.	moruq, qarağat, böyürtkən, çiyələk;	234-1.14	11,1	30
5.1.15.	sair giləmeyvə çoxillik əkmələri;	234-1.15	11,1	30
5.1.16.	küçələrdə, meydanlarda, parklarda, bağlarda, təşkilatın ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşıllaşdırma və dekorativ çoxillik əkmələr;	234-1.16	5,3	15
5.1.17.	elmi-tədqiqat institutlarında, botanika bağlarında, və bu kimi başqa yerlərdə tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr	234-1.17	3,4	10
<b>5.2.</b>	<b>heyvanlar</b>	<b>234-2</b>		

5.2.1.	atlar, öküzlər, dəvələr və başqa iş heyvanları (idman atları və başqa nəqliyyat heyvanları da daxil olmaqla) və bu kimi iş heyvanları	234-2.1	11,1	30
<b>6.</b>	<b>Daşınmaz əmlaka investisiyalar</b>	<b>236</b>		
<b>6.1.</b>	<b>İnvestisiya məqsədli tikili</b>	236-1		
6.1.1.	təşkilatın mülkiyyətində olan, icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması, yaxud hər iki məqsəd üçün saxlanılan binalar və onların struktur komponentləri:	236-1.1		
6.1.1.1.	iki mərtəbədən artıq çoxmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	236-1.1	1,7	5
6.1.1.2.	divarı daşdan, dəmir-beton və digər uzunmüddətli metal örtüklərdən, iri blok və panellərdən tikilmiş dəmir-beton karkaslı birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	236-1.2	1,7	5
6.1.1.3.	taxta binalar istisna olmaqla iki mərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	236-1.3	1,7	5
6.1.1.4.	daşdoğranılma, üyüdülmə, kimyəvi, habelə bu kimi analoji proseslər üzrə istehsal üçün nəzərdə tutulmuş xüsusi texnoloji təyinatlı çoxmərtəbəli binalar;	236-1.4	3,4	10
6.1.1.5.	divarı daşdan, dəmir-beton və digər uzunmüddətli metal örtüklərdən iri blok və panellərdən tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	236-1.5	3,4	10
6.1.1.6.	divarı daşdan, iri blok və panellərdən, habelə digər dəmir-beton, metal, taxta örtüklərdən və kərpic sütunlardan tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	236-1.6	3,4	10
6.1.1.7.	yüngülləşdirilmiş hörgü ilə divarı daşdan, iri blok və panellərdən, habelə digər dəmir-beton, metal, taxta örtüklərdən və kərpic sütunlardan tikilmiş dəmir-beton karkassız birmərtəbəli istehsal və qeyri-istehsal təyinatlı binalar;	236-1.7	5,3	15
6.1.1.8.	divarı tirdən, şalbandan tikilmiş istehsal və qeyri-istehsal təyinatlı taxta binalar;	236-1.8	5,3	15
6.1.1.9.	karkaslı və taxta lövhələrdən yığılmış, taxta-metal konstruksiyalı, karkas örtüklü, panel istehsal və qeyri-istehsal təyinatlı binalar;	236-1.9	7,1	20
6.1.1.10.	gildən, samandan, qamışdan tikilmiş istehsal və qeyri-istehsal təyinatlı binalar;	236-1.10	7,1	20
6.1.1.11.	divarları daşdan və bloklardan hörülmüş dəmir-beton və kərpic sütunlardan tikilmiş, damı dəmir-beton təbəqələrlə və ya şiferlə örtülmüş kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar;	236-1.11	5,3	15
6.1.1.12.	soyuducu avadanlıqlarla təchiz edilmiş, divarları daşdan və bloklardan hörülmüş, dəmir-beton və kərpic sütunlardan tikilmiş, damı dəmir-beton təbəqələrlə və ya şiferlə örtülmüş kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar;	236-1.12	7,1	20
6.1.1.13.	divarı daşdan və ya kərpicdən hörülmüş, dəmir-beton karkaslı və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;	236-1.13	1,7	5
6.1.1.14.	divarı daşdan və ya kərpicdən hörülmüş, dəmir-beton karkaslı və mərtəbələrarası beton və ya taxta dam örtüyünə malik inzibati və yaşayış binaları;	236-1.14	1,7	5
6.1.1.15.	divarı iri panellərdən tikilmiş və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;	236-1.15	1,7	5

6.1.1.16.	yüngülləşdirilmiş hörgü ilə divarı kərpicdən, şlak-beton qarışıqlı monolitdən, yüngül şlak-bloklardan tikilmiş və mərtəbələrarası dəmir-beton dam örtüyünə malik inzibati və yaşayış binaları;	236-1.16	1,7	5
6.1.1.17.	divarı iri bloklardan, kərpicdən və ya yüngülləşdirilmiş hörgü ilə kərpicdən, şlak-beton qarışıqlı monolitdən, xırda şlak-bloklardan tikilmiş və mərtəbələrarası taxta dam örtüyünə malik inzibati və yaşayış binaları;	236-1.17	1,7	5
6.1.1.18.	divarı tirdən, şalbandan tikilmiş yaşayış binaları;	236-1.18	3,4	10
6.1.1.19.	divarı gildən, samandan tikilmiş, taxta lövhələrdən (şitlərdən) yığılmış yaşayış binaları və bu kimi analoji materiallardan tikilmiş, yığılmış yaşayış binaları;	236-1.19	7,1	20
7.	<b>Daşınmaz əmlaka investisiyalar üzrə kapitalaşdırılmış məsrəflər</b>	<b>238</b>		
7.1.	Təşkilatın mülkiyyətində olan, icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması, yaxud hər iki məqsəd üçün saxlanılan investisiya məqsədli torpağa kapital qoyuluşları;	238-1	11,1	30

## 5. Qeyri-maddi aktivlərin strukturu və onlara tətbiq edilən amortizasiya normalarının hesablanması

5.1. **Qeyri-maddi aktivlər kateqoriyası** qeyri-maddi aktivlər sinfindən və qeyri-maddi aktivlər üzrə kapitalaşdırılmış məsrəflər sinfindən ibarətdir.

5.2. **Qeyri-maddi aktivlər sinfinə** elmi-tədqiqat və təcrübə-konstruktor işləri, proqram təminatı, patentlər, müəllif hüquqları, lisenziyalar, ticarət markaları, torpaq sahələrindən, təbii ehtiyatlardan istifadə hüquqları, inhisar və imtiyaz hüquqları, əmtəə nişanları və bu kimi digər qeyri-maddi aktivlər daxildir.

5.3. Məhdud istifadə müddətli qeyri-maddi aktivlər üzrə amortizasiya norması təşkilat tərəfindən həmin qeyri-maddi aktivlərin dəyərini onun istismar müddətinə bölünməklə müəyyən edilir.

5.4. **Qeyri-maddi aktivlər üzrə kapitalaşdırılmış məsrəflər sinfinə** aid edilən çəkilən faktiki məsrəflər qeyri-maddi aktivlərin balans dəyərinə əlavə olunur.

## 6. Amortizasiya ayırmalarının müəyyən edilməsi

6.1. Bu təlimatın 4.1.-ci və 5.1.-ci bəndləri ilə müvafiq kateqoriyalara və siniflərə aid edilən əsas fondların və qeyri-maddi aktivlərin hər bir qrupu üzrə müəyyən edilmiş normalara əsasən hesablanmış amortizasiya məbləğləri təşkilatın xərclərinə daxil edilir.

6.2. Əsas fondlara və qeyri-maddi aktivlərə düzxətt və azalan qalıq metodu əsasında amortizasiya ayırmalarının hesablanması ildə bir dəfə həyata keçirilir.

6.3. Təşkilatlar amortizasiyanın düzxətt metodu əsasında illik amortizasiya normalarını əsas fondların və qeyri-maddi aktivlərin ilkin dəyərinə vurmaqla hər bir qrup üzrə cəmi yığılmış amortizasiya məbləğlərini müəyyən edir.

6.4. Amortizasiyanın azalan qalıq metodu üzrə normalar bu təlimatla düz xətt metoduna əsasən əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq olunan amortizasiya normalarına görə istismar müddəti saxlanılmaqla müəyyən edilir.

6.5. Təşkilatlar amortizasiyanın azalan qalıq metodu əsasında illik amortizasiya normalarını əsas fondların və qeyri-maddi aktivlərin balans dəyərinə vurmaqla hər bir qrup üzrə cəmi yığılmış amortizasiya məbləğlərini müəyyən edir.

*Amortizasiyanın azalan qalıq metodu əsasında amortizasiya ayırmalarını hesablayan təşkilatlar tərəfindən ilin sonuna balans dəyəri ilkin dəyərindən 5 faizindən aşağı olan əsas fondlar və qeyri-maddi aktivlər üzrə amortizasiya məbləği həmin aktivlərin balans dəyəri həcmində müəyyən edilir.*<sup>[7]</sup>

6.7. Əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq olunan amortizasiya metodu ən azından hər bir illik hesabat tarixində yenidən nəzərdən keçirilməlidir. Əsas fondlar və qeyri-maddi aktivlərdə təcassüs olunmuş gələcək iqtisadi səmərənin və ya xidmət potensialının gözlənilən istehlak sxemində əhəmiyyətli dəyişikliklər baş verdikdə, həmin dəyişiklikləri əks etdirmək üçün tətbiq edilən amortizasiya metodu dəyişdirilməlidir. Bu zaman təşkilat əsas fondlar və qeyri-maddi aktivlərə bağlı gələcək iqtisadi səmərələrin və ya xidmət potensialının istifadəsi üzrə ehtimal olunan istehlak sxemini daha dəqiq əks etdirən metodu seçir.

6.8. İstismara verilmiş əsas fondlara və qeyri-maddi aktivlərə illik amortizasiya ayırmalarının hesablanması üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

6.8.1. İl ərzində oktyabr ayının 1-dək balans alınmış əsas fondlara və qeyri-maddi aktivlərə müəyyən olunmuş normalar hədlərində hesablanmış amortizasiya ayırmaları həmin hesabat dövründə təşkilatın xərcinə aid edilir;

6.8.2. Cari hesabat dövrünün oktyabr ayından sonra balans alınmış əsas fondlara və qeyri-maddi aktivlərə amortizasiya ayırmaları hesablanmış, həmin aktivlər üzrə müəyyən olunmuş normalar hədlərində amortizasiya ayırmaları növbəti hesabat dövründən başlayaraq hesablanır və təşkilatın xərcinə aid edilir.

6.9. *İstifadə edilmiş əsas fondları və qeyri-maddi aktivləri alan təşkilat tərəfindən amortizasiya normaları bu aktivlər üzrə qalan faydalı istifadə müddətinə və balans dəyərinə uyğun olaraq müəyyən edilir.*<sup>[8]</sup>

## 7. Amortizasiya olunmayan əsas fondlar və qeyri-maddi aktivlər

7.1. Aşağıdakı əsas fondlara və qeyri-maddi aktivlərə amortizasiya hesablanmır:

7.1.1. torpaq kateqoriyasına aid olan əsas fondlara;

7.1.2. nadir memarlıq və incəsənət abidəsi olan binalara və onların struktur komponentlərinə, qurğulara və onların struktur komponentlərinə, muzey sərvtəllərinə;

7.1.3. elmi, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və auditoriyalarda istifadə edilən avadanlıqlara, eksponatlara, nümunələrə, modellərə, maketlərə və bu kimi başqa vəsaitlərə;

7.1.4. tikili üzrə kapitalaşdırılmış məsrəflərə;

7.1.5. avadanlıq üzrə kapitalaşdırılmış məsrəflərə;

7.1.6. istismar vaxtı çatmayan çoxillik əkmələrə;

7.1.7. məhsuldar heyvanlara (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, keçilər, dövlük buğalar, kəllər, ayğurlar, nərflər, qabanlar, qoçlar, təkələr və digər damazlıq və dövlük heyvanlar);

7.1.8. bioloji aktivlər üzrə kapitalaşdırılmış məsrəflərə;

7.1.9. investisiya məqsədli torpaq sinfinə aid olan əsas fondlara;

7.1.10. investisiya məqsədli tikili üzrə kapitalaşdırılmış məsrəflərə;

- 7.1.11. sair uzunmüddətli qeyri-maliyyə aktivlərinə;
- 7.1.12. faydalı istifadə müddəti qeyri-müəyyən olan qeyri-maddi aktivlərə;
- 7.1.13. qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflərə;
- 7.1.14. tam amortizasiya olunmuş yararsız hala düşmüş əsas fondlara;
- 7.1.15. tam amortizasiya olunmamış, lakin yararsız hala düşmüş əsas fondlara;
- 7.1.16. tam amortizasiya olunmuş, lakin istismara yararlı hesab olunan və əsaslı təmirə ehtiyacı olmayan əsas fondlara;
- 7.1.17. tam amortizasiya olunmuş qeyri-maddi aktivlərə;
- 7.1.18. satış məqsədi ilə saxlanılan digər aktivlər hesabına keçirilmiş əsas fondlara və qeyri-maddi aktivlərə;
- 7.1.19. istismarı müvəqqəti olaraq dayandırılmış əsas fondlara və qeyri-maddi aktivlərə;
- 7.1.20. istismarda olmayan (anbarda saxlanılan) əsas fondlara;
- 7.1.21. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin istifadəsində olan silah-sursat və xüsusi məmulatlara.

### İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [12 dekabr 2016-cı il tarixli Q-22 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612120022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2016-cı il)
2. [18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il)
3. [12 iyun 2020-ci il tarixli Q-13 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202006120013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyun 2020-ci il)

### QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[\[1\]](#) [18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə preambulasında "Büdcə Təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartlarına" sözləri "İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına" sözləri ilə, "2.1-ci" sözləri isə "2.3-cü" sözləri ilə əvəz edilmişdir.

[\[2\]](#) [18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə "Büdcə Təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat"ın altında, 1.1-ci, 1.2-ci və 3.2-ci bəndlərində ismin müvafiq hallarında verilən "Büdcə təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartları" sözləri ismin müvafiq hallarında "İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartları" sözləri ilə əvəz edilmişdir.

[\[3\]](#) [18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il) ilə "İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat"ın altında, 1.1-ci, 1.2-ci və 3.2-ci bəndlərində ismin müvafiq hallarında verilən "Büdcə təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartları" sözləri ismin müvafiq hallarında "İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartları" sözləri ilə əvəz edilmişdir.

[\[4\]](#) [12 dekabr 2016-cı il tarixli Q-22 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612120022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2016-cı il) ilə yeni məzmununda 1.3-1-ci bənd əlavə edilmişdir.

[\[5\]](#) [12 iyun 2020-ci il tarixli Q-13 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202006120013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyun 2020-ci il) ilə "İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat"ın 3.4.1-ci yarımbəndində "uşaq müəssisələri, internat evləri, qocalar və əlillər evləri" sözləri "sosial xidmət müəssisələri" sözləri ilə əvəz edilmişdir.

[\[6\]](#) [12 dekabr 2016-cı il tarixli Q-22 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612120022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2016-cı il) ilə 4.1-ci bənddəki cədvəlin 2.6.6-cı sətri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.6.6.	Minik avtomobilləri	231-3-6.6	11,1	30
--------	---------------------	-----------	------	----

[\[7\]](#) [12 dekabr 2016-cı il tarixli Q-22 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612120022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2016-cı il) ilə 6.6-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.6. Amortizasiyanın azalan qalıq metodu əsasında amortizasiya ayırmalarını hesablayan təşkilatlar tərəfindən istismar müddəti başa çatmış və ilin əvvəlinə "Maliyyə vəziyyəti haqqında hesabat" da balans dəyəri ilkin dəyərinin 5 faizindən aşağı olan əsas fondlar və qeyri-maddi aktivlər üzrə ilin sonunda amortizasiya hesablanmışdır.

[\[8\]](#) [12 dekabr 2016-cı il tarixli Q-22 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612120022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2016-cı il) ilə yeni məzmununda 6.9-cu bənd əlavə edilmişdir.